



Pərviz AXUND

# QÜSSƏLİNİN *daftər-qələmi*

Qüssəli səhər açılanda yatmağa getdi. Gecə oyaq qalıb "Qarabağı azad etməliyik!" adlı poemasını yazıb bitirmişdi. Çok yorğun idi. Buna baxmayaraq, halından məmnun görünürdü. Bir şair kimi öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirmişdi: yazdığı 222 bəndlik poemasında xalqı qəflət yuxusundan oyatmağa çalışmış, birlikbərabərlik amallarına sahib çıxmaga səsləmişdi.

Otağı tərk edəndə dəftəri ilə qələmi masanın üstündə qaldı. Onları yanından heç ayrmazdı. Ağlına harda şeir gəlsə, çıxarıb tezbaazar yazardı. Özü də onun bir şakəri vardi: şeiri bitirmədən başqa iş görməzdi. Düşünürdü ki, şeiri bir qələmdə, yəni təbin gəldiyi həmin anda yazmaq lazımdır. Yoxsa ilham pəriləri pərən-pərən düşər.

Qüssəli otaqdan çıxandan sonra çox qəribə bir hadisə baş verdi. Belə şey mümkün deyildi. Axi dəftər də, qələm də cansız əşyalardır. Necə ola bilər ki, onlar gözlənilmədən dil açıb danışınlar? Amma bu, xülya deyildi, həqiqətən də, onlar dilə gəlib bir-biri ilə söhbətləşməyə başladılar. Qüssəlinin yaradıcılıq enerjisini tablaşa bilməyib dil açmışdır. Qüssəli bu gecə onları çox incitmişdi, nəfəs almağa macal verməmişdi. İkisi də son dərəcə əzgin halda idi. Əvvəlcə dəftər öz narahatlılarını dilə gətirdi:

- Sənə keçən dəfə dedim axı, üstümdən çox basma. Canım ağrıyır, başa düş.

- Dostum, inan ki, günah məndə deyil. Hər şey Qüssəlinin ucbatından olur. İlhamı təpəsinə vuranda məni götürüb başlayır yazmağa. O hər dəfə məni əlinə götürəndə bədənim zağ-zağ əsir, dodağım ucuqlayır. Elə bil qasırğadır. Adam da yazını elə sürətlə yazar?! Bir dayan, fikirləş, götür-qoy elə...

Dəftərin dərdi təzələndi:

- Özü də hər sətrin üstündən götürüb nəsə yazmasa, ürəyi soyumaz. Guya düzəliş verir. Yazdığı sözləri pozub daha ağrılı, daha kədərli sözlər əlavə edir ki, camaat onun halına daha çox acısın, daha çox ağlaşın. Camaati da tanıyor axı. Bilir ki, hamı ağlamaq üçün himə bənddir. Fərqi yoxdur, nəyə ağlayırlar, oxuduqları bayağıdır, yoxsa yox, əsas odur, ürəklərini boşaltsınlar. Axırda da olan mənə olur. Başına gətirdikləri azmiş kimi, hələ məni qatlayıb cibinə qoyur. Qol-qabırğamı xurd-xəşil eləyir.

Keçənlərdə məni özüylə bir toya aparmışdı. Masabəyi onu möhkəm təriflədi, elimizin obamızın böyük şairi, sözləri muncuq kimi ilham sapına düzərək böyük hikmətlər xird eləyən əvəzolunmaz qələm sahibi adlandırıb uzun-

uzadı mədh elədi. Bunun ardından çıxış etmək üçün onu mikrofona çağrırdı. O da dişinə çəkdiyi toyuq budundan bir dişlək alıb boşqabına qoydu. Yağılı barmaqlarının uclarını tək-tək ağızına salıb sümürdü və eposunun təlqin elədiyi ağayanalıqla ağır-agır ayağa qalxb, səhnəyə yaxınlaşdı. Çeçələ barmağını ağızına soxub arxa dışındə qalan ət qırıntılarını təmizlədikdən sonra nitqinə başladı:

– Cox hörmətli və səxavətli, o cümlədən cəsarətli və məharətli xanımlar və bəylər, xalqımızın səadət bəxş edən duyğulu bəşər övladları, bu toya gəlişinizlə etik səviyyənizi, estetik yüksəkliyinizi göstərərək öz kontekstinizdən xoş gəlib səfalar gətirmisiniz! Mən bəylə gəlinin könül mülkündə əlvən şəfəqlərin parlamasını, günəşin fövqündə qövr edərək yüksək vüsət almasını bütün qəlbimlə arzu eyləyirəm. Xoşbəxtliyin zirvəsində qəlbinizin səsini dinləyərkən kədər göz yaşlarından uzaq durmaq fürsəti... xoşbəxt olasınız.

Adamlar onu diqqətlə dinləyir, belə bir dahi şairin, məharətli natiqin çağdaşı olmaqdan qürur duyurdular. O, nitqini bitirdikdən sonra təzə yazdığı "Təbrik" şeirini oxumaq üçün məni döş cibindən çıxartdı. O anda üz qabığım sizim-sizim sızladi, vərəqlərim ufuldadı. Cox vaxt onun cibində saatlarla o vəziyyətdə qalıram.

– Tazə bəy, – Qüssəli dedi, – bu şeiri sənə həsr etmişəm:

*Bu gün sənin əziz günündür, a bəy!  
Mən səni ürəkdən təbrik edirəm!*

– Ardını oxumaq lazımdır, – qələm dəftərin sözünü kəsdi, – o şeir yadimdadır. Həmin toyda mən də səninlə üzbəüz cibdə idim. Onu alqışlayırdılar. Hami bir ağızdan deyirdi: "Qələminə qüvvət! Qələmin var olsun!" O anda necə qürurlandığımı təsəvvür edə bilməzsən. Axi o şeiri mən bax bu diyircəyimlə, mürəkkəbimlə yazmışdım.

– Hə, bilirəm. Şeir başdan-ayağa nidalarla dolu idi. Sən dənidən elə basirdın, elə bil mənə biçaq sancırdın. İnan, o nidaların həyəcanı, siziltisi hələ də canımdan getməyib. Həyəcan demişkən, o nəydi, keçən dəfə vərəqimin birini pis günə qoymuşdun? İndi o yaralarımı kim sağaldacaq?!

– Məsələ sən bildiyin kimi deyil, kolleqa. Mən sənə yaxşılıq eləmək istəmişdim.

– Budur sənin yaxşılığın?!

– Qulaq as, deyim. – Qələm izah eləməyə başladı. – Deməli, həmin gün qərara gəlmışdım ki, mürəkkəbimi sıxıb saxlayacam, heç nə yazmayacam. Əmin idim ki, Qüssəli mürəkkəbimin qurtardığını görüb məndən əl çəkəcək. Onda sənin də canın rahat olacaqdı. Sən demə, işləri daha da korlayıbmışam. Qüssəli mənim heç nə yazmadığımı görüb diyircəyimi sənin o yazıq vərəqinin qulağına sürtməyə başladı. Bir tərəfdən də belimi möhkəm sıxmışdı. Başım gicəllənirdi. Qorxurdum ki, qol-qabırğamı xurd-xəşil eləyəcək. İlhamı təpəsinə vurmüşdə, nəydi, mütləq məni yazdıracaqdı. Gördüm hərif əl çəkən deyil, yazmağa məcbur oldum. Ondan bəri sənin yanında yaman xəcalətliyəm. Əlimdə əlacım olsayıdı, heç gözünə görünməzdəm. Görürsən, indi nə vəziyyətə düşmüşəm? Son bir neçə ayda xeyli mürəkkəb itirmişəm, başım üstündə durmur. Barı mürəkkəbim biryolluq qurtarsayıdı, bilərdim ki, artıq son nəfəsimdir. Mən ölüb canımı qurtarardım, sənin də canın rahat oları.

Cox tez yaşlandıq, dostum. İstehsaldan çıxdığımız hələ bir il deyil, əməlli-başlı qocalmışıq. Bu müddət ərzində başlığımı itirdim, taxılqanım sindi, üstümün boyası cızıldı, hər yerim çapıq-çapıq oldu. Gör bundan sonra başıma nələr gələcək...

– Rahatlığın nə olduğunu guya mən bilirəm ki... – Dəftər onun sözünə qüvvət verdi. – Budur, iki-üç vərəqim qalıb. Onları da yazsa, mən olmuş sayılıram. Yazılıb bitmiş bir dəftər bundan sonra kimin nəyinə lazımdır! Hələ bu Qüssəlidi, cüssəlidi, nədi, nə qədər vərəqimi cirib atıb zibil qabına. Hərdən vərəqlərimi o qabda elə boynubükük, bir küncdə qırılıb duran görəndə bağrimonın başı od tutub yanır. Kişi şair olub mənimcün. Şeiri yazır, yazır, xoşuna gəlməyəndə vərəqi cirib atır. Yeddi dənə kitabı çıxıb, heç birində dişə dəyməli bir şey yoxdur. Hələ bir şeirində götürüb gör nə deyir:

*Şeir yazmadığım günlər  
Dərixir dəftər-qələmim.*

Adama deyərlər, yalançının boynu altında qalsın elə. Onun şeir yazmadığı gün olur ki! Səhərdən-axşamacan durmadan yazır. Görəsən, hansı nadan onu şair olduğuna inandırıb. Bəzən

təsəvvürünə gətirir ki, böyük bir tamaşaçı kütləsinin qarşısında çıxış edir, hamı onu alqışlayır, qüdrətli kəlmələrini böyük fərəhlə qarşılıyır. Əgər Qüssəlinin bu xülyaları uzun müddət davam etsə, vətənpərvərlik ruhunda yazdığı 333 bəndlik poemasını birnəfəsə əzbərdən deyər. Onun çox güclü yaddaşı var. Bütün şeirlərini əzbər bilir. Gecənin bir aləmi yuxudan oyadıb istənilən kitabının istənilən yerindən bir şeirini soruş, o saat deyər. O yaddaş məndə olsaydı, vərəqlərimin sayı-hesabı olmazdı. Heyif ki, o beyini boş-boş sayıqlamalara xərcləyir. Ən pisi də odur ki, bütün şeirlərini ən yüksək sənət incisi hesab edir. Puldan basıb, şeirlərini müğənnilərə, aşıqlara oxutdurur, disk çıxartdırır. Kimdən gözləsəm də, bu qədər bayağı şeirləri Cənub aşıqlarının oxumasını, üstəlik, disk çıxardırmamasını heç gözləməzdəm. Onlar Tu-farqanlı Abbası, Dirili Qurbanını qoyub, niyə bu mənasız adamın motivsiz şeirlərini oxusunlar ki?! Yanına hansı qonağı gəlirsə, tezbazar həmin diskı qoşub dinlətdirir. Deyir, guya onun bu diskdən xəbəri olmayıb, guya aşıqlar onun şeirlərini əl-əl axtarırlar. Ondan xəbərsiz disk çıxardıblarmış, sonra da çəkinə-çəkinə ondan halallıq alıblarmış. Hamısını gözünün içində qədər yalan deyir. Onun necə saxtakar olduğunu çox yaxşı bilirəm.

– Yadıma, bilirsən, nə düşdü? – Qələm acı təbəssümlə dedi. – Deməli, bir dəfə Qüssəli Azərnəşrdən çıxıb evə gedirdi. Evi də yaxındı axı ora. Yolda buna ilham gəldi, nə gəldi. Tez məni cibindən çıxarıb yazmağa başladı. Onda sən hələ gəlməmişdin. Bir dəftərcəsi vardı. O dəftərcəylə xeyli yoldaşlıq eləmişdi. Axırda Qüssəli nəyəsə əsəbiləşib onu sobaya atdı. Gözümün qabağında da kül olub getdi zavallı. O anda xeyli kövrəldim, diyircəyimin ucundan bir gilə mürəkkəb axdı. Sözüm onda yox. Deməli, Qüssəli səkidə çöməlib dəftərcəni dizinin üstünə qoydu, başladı yazmağa. Bilmədim nə qədər vaxt keçdi, Qüssəli durmadan, dayanıb düşünmədən yazırıdı. Elə bil əzbər bildiyi bir şeyi yazıya köçürürdü. Mövzusu da insanlıq, səxavət, mərdlik... Bu dəkkədə ona ortayaşlı, kasıb görünüşlü bir adam yaxınlaşdı. Salam-kələmdən sonra kişi ondan borcunu istədi. Qüssəlinin evində ustalık eləmişdi. İş başa çatsa da, hələ bir qara qəpik də ala bilməmişdi. Qüssəli onu əmin etmişdi ki, maaşda mütləq borcunu verəcək. Üstəlik, öz kitablarından birini

də onunçun imzalamışdı. Aylar keçsə də, usta Qüssəlidən xoş xəbər ala bilməmişdi. Artıq bıçaq sümüyü dirənmişdi. Ustanın çarəsizlikdən gözləri dolmuşdu. Qüssəli ustaya qəzəblə baxırdı. Onu ilhamın qanadlarından yerə çırpdığı üçün əhvali təlx olmuşdu.

– A kişi, deyirəm, imkanım yoxdur, olanda verəcəm, qaçmiram ha. Evimdə sənə çörək verdim, kitabımı bağışladım, indi bu da sağolum?!

– Alə, nə səsivi atmışan başıva! Məgər öyiyəsi ustaya çöreg vermir?! Yimişəm, yaxçı eləmişəm! O ki qaldı kitabiva, sən ölüsən, heç tualetə də yaramadı...

– Deməli, sən mənim o boyda poemalar kitabımıla belə namərdcəsinə rəftar eləmisən?! O kitabda parçalanmış Azərbaycanımı, Qarabağ dərdimi, böyük türkçülük amalımı ortaya qoymuşam, müqəddəs islam dininə, müqəddəs müəllimlik peşəsinə ehtiramımı göstərmişəm, sənsə onu tualetə qoymusan?! Allahına şükür elə ki, bu təhqiramız hərəkətinə görə səni məhkəməyə vermirəm.

– Allahdan, dinnən danışırsan, xalqa sevgidən yazırsan, amma üregində vijdan deyilən şey yoxdu. Bu ölkədə sənin kimilər yaxçı divjeniyə əliyür, mənim kimi kasıb-kusuba məhəl qoymazlar. Yeyib harınnıyırsınız. Camaat ajdığdan qırılır, vecüvüzə degil.

– Nə danışırsan, a kişi?! Xalqın rifahı biz ziyanlılar üçün ən vacib məsələdir. Məgər dövlətimizin yüksəlişinə, infrastruktur layihələrə dırnağarası baxırsan?! Bütün bunlar gəlir mənbəyidir, xalqın rifahı üçündür.

– Oyunbazlar!

Usta bunu qəzəblə deyib ordan uzaqlaşdı. Qüssəli onun arxasında məzəmmətlə baxdı. Axşam evə gələndə nadanlıq, namərdlik mövzusunda böyük bir poema yazıb bitirdi.

– Ömründə bir tutarlı cümləsi olmayan adam, – dəftər ah çəkib dilləndi, – adını şair qoyub, ömrümüzü çürüdür. İnan, yaxşı şair olsayıdı, vərəqlərimin cirilmasından, cızmaqara olunmasından qəti narahat olmazdım. Bizim işimiz nədir: canımızı müəllifin qarşısına sərmək, özümüzü sahibimizə fəda etmək. Yaxşı söz rastıma çıxanda canımı yağı kimi yayılır. Di gəl ki, Qüssəli məni bu zövqdən tamamilə məhrum eləyib.

Əkiz qardaşımın sahibi bir gənc şairdir, adı da Kənan. Keçən dəfə şairlərin yığınçığında

qardaşımı gördüm. Sahibinin yan cibindən başını azca çölə çıxarmışdı. Yanında duran qələmlə səhbətləşir, şaqqanaq çəkib gülüşürdülər. Qələm taxılqanını onun boynuna salıb dostluq ifadə eləyən tərzdə nəsə deyirdi. Hiss olunurdu ki, öz sahiblərindən çox razıdırlar. Onlara həsədlə baxdım. Dedim, kaş sən də orda, yanımda olaydın. Deyəsən, onda yenə özünü ölülüyə vurmuşdun, buna görə də Qüssəli səni evdə qoymuşdu. Aradan xeyli vaxt keçmiş qardaşım baxıb məni gördü və dərhal tanıdı. Uzaqdan- uzağa salamlaşdıq. Atamı, qardaşlarımı ondan soruştum. Dedi, heç birindən xəbər-ətər yoxdur. Bircə, hardansa eşidib ki, atamızın bütün vərəqləri yazılıb, o artıq can üstədir. Bizdə insanlardakı kimi deyil ki, aparaq həkimə, dərdini tapaq. Bizim yazılıb qurtarmağımız ömrümüzün sonu deməkdir. Xeyli kədərləndim, atam üçün Ulu Ormana dualar etdim, ona ruhlar dünyasında zəkalı bir sahib, pambıq kimi ağ vərəqlər arzuladım. Qardaşım mənə öz yaşayışından danişdi:

– Kənan yaxşı şairdir. Sözləri elə seçib yazır ki, sanki sapa mirvari düzür. Xətti çox bərbaddır. Həmişə mənim gülməyim tutur o, yazı yazanda. Qələmi üzərimdə gəzdirəndə qidiğim gəlir. – Yanındakı qələm onun bu sözünə güldü. – Amma neyləyirsən, zalm oğlu ləl xirdalayır. Yaşılı şairlər də ondan ehtiyat eləyir. Çoxları ondan məsləhət alır.

Qardaşım onun bir neçə şeirini oxudu. Sözlər mənə inanılmaz dərəcədə xoş təsir elədi. Əməlli- başlı məst olmuşdum. Çox ehtiyacımvardı bu cür sözlərə. O anda təəssüf elədim ki, Qüssəli kimi zövqsüz, bayağı, qaraguruhçu, toyxana tama- daları kimi ağızından şorba tökülen bir adama qulluq eləyirəm.

Tədbirin ortasında Qüssəli Kənana yaxınlaşış ağıryana şəkildə dedi:



– Cavan oğlan, eşitdiyimə görə, sən dahi xalq şairlərimizi bəyənmirsən, onların şeirlərindəki dərin fəlsəfəni, inqilabi ruhu duymursan.

– Sənətkar, – Kənan saymazyana tərzdə dedi, – sən bu barədə mənimlə səhbətləşmək üçün gərək əvvəl bu pivə çəlləyinə oxşayan qarnını əridəsən.

– Yaman zarafatılsan. – Qüssəli pərtliyini gizlətmək üçün gülümsədi. Ardınca onun qılığına girməyə çalışdı:

– Bizlər hər zaman sənin kimi bir gənclə qürur duyuruq. Bizlər sənin yazdıqlarını sevə- sevə oxuyuruq. Bizlər...

– Dayan görüm, a kişi. “Bizlər”, yəni kimlər?

Qüssəli bir az duruxub dedi:

– Şəxsən mən özüm.

– Belə de də. Yoxsa durduğun yerdə kitab dilində danışıb, rəsmi-işgūzar görkəm almağına nə ehtiyac var?! Özünü ağıllı göstərməyə çalışırsan? Nədir sənin və sizlərin dərdi? Burda nə sülənirsınız?! Zəli kimi nə yapışmısınız ədəbiyyatın yaxasına?! Pul sızdır, şöhrət sızdır, kef sızdır, damaq sızdır, üstəlik, bizim bəd-bəxtliyimizə də şərik çıxmaga can atırsınız!

Kənan danışdıqca Qüssəli gözlərini qoyun kimi döyürdü. Ortada bir bəhanə tapıb aradan çıxdı. Əmin idim ki, o, gənc şairin sözlərindən sarsılıcaq, iibrət dərsi götürəcək. Amma əclaf yenə də öz ampluasında qaldı. Evə çatan kimi gənclərin böyük-kicik yeri bilməməsinə, təribiyəsizliyin baş alıb getməsinə dair bir poema yazmağa başladı.

– Yavaş danış, – qələm həyəcanla dedi, – Qüssəli burası yaxınlaşır. Gözləri necə də böyüküb, saçları pirtlaşıq hala düşüb. Yüz faiz, vətən haqda şeir yazacaq.

– Hardan bilirsən?

– Həmişə belə olur da. Bu görünüşü alanda vətən mövzusunda yazır. Siqaret çəkib gözünün birini qiyanca müsəlmanlıqlıdan yazır. Kostyum geyib yazı masasına oturanda müəllim peşəsindən yazır. Eynək taxıb yazmağa başlayanda isə türkçülükdən yazır, özünü Cavid əfəndi kimi aparır.

– Sən canın, – dəftər fağır-fağır dilləndi, – yazanda üstümdən çox basma, diyircəyin vərəqlərimi sil-şikəst eləyib.

– Vallah, günah məndə deyil. Görmürsən, Qüssəli nə haldadı: qəzəbli, ehtiraslı, qürurlu... Səməd Vurğun olub mənimçün boynusunmış...